



Müstəqil ictimaişiyasi, publisistik qazet №41-42 (1219-1220) 04 iyul 2024-cü il Qiyməti 1 manat

Qazet 1999cu illin oktyabrından çıxır

Yusif YUSİFOV - 95

ƏLİ RZA XƏLƏFLİNİN "UNUDULMAZ ULULAR" POEMASINDA TARİXÇİ ALİM YUSİF YUSİFOVUN OBRASI

İndi bir məqama diqqəti yönəltmək istəyirəm: Azərbaycanın tarixi keçmiş ilə bağlı obyektiv münasibətlərində fədakarlıq göstərmış alımların adları Xankəndidə əbədi-ləşməlidir. Yusif Yusifovun, Qiyasəddin Qeybullayevin, Varaşıl Qukasinin, Cavanşir Hüseynovun və başqalarının, yeni milli keçmişimizlə bağlı fədakarlıq göstərmış alımların adları tam mənəvi haqq olaraq Xankəndi küçələrində yeni nəsillərin qürur qaynağı kimi öz haqqını almalarıdır.

Bundan sonra Əli Rza Xələfli müəllimlərini xatırlayırlar. Yaddaşında iz buraxmış ayrı-ayrı görkəmli alımların - pedaqoqların Azərbaycan məfkurəsinin yaşadılması yolundakı fədakar xidmətlərinin necə sözə gətirildiyini müşahidə edirik.

Azərbaycan tarixinin çox qədim dövrlərini tədqiq etmiş Yusif Yusifovun xatiroşı bu gün də yüksək ehtiramlı anılır. O, Şumer dövrünün tədqiqatçısı idi. Elam mədəniyyətinin mükəmməl şəkildə öyrənmış və bu barədə monoqrafiya yazmışdı. Biz bu görkəmli alimin tədqiqatlarının deyərini Qarabağ uğrunda savaş başlanarkən bir daha hiss etdik.

Ermenilər bütün dünyaya töbliğatla az qala inandırmışdır ki, türklərin yeri-yurdu yoxdur, onlar vəhi köçürürlərdir. Ancaq Yusif Yusifovun tədqiqatları Şumerdən üzü bəri Qafqaza qədər ərazilərde türklərin aborigen olduğunu sübut edirdi.

Əli Rza Xələfli maraqlı məqamlara diqqəti yönəldir. O, Yusif Yusifovun xidmətlərini yada salır və çox böyük səmimiyyətlə və yüksək istək-le bildirir ki, qədim Xankəndi şəhərində bu görkəmli alimin adını daşıyan mədəniyyət mərkəzi, küçə, lap elə heykəli olsa, gələcək nəsillərin yaddaşına xüsusi təsir mənbəyi olar:

Bizim Yusif Yusifli qədim şumerdən gələn, Sirləri özü kimi tapılmazdır bir bilən.

Azərbaycan tarixi... daş-daş dilə golirdi, Mənalar güllənirdi... bülbü'l gülə golirdi.

Şumerdən gələn yolu fikir-fikir açırdı, Elamın üzərində günəş kimi saçırı.

Adı Yusif - özü də adından ucadayıdı, Məntiqində sözü də dadından ucadayıdı.

İnqilab doxsanına silahsız gəlməmişdik, Xam-xəyallar içində xallanıb gəlməmişdik.

Böyük alim zəkası işıq verdi bizlərə, Qaralıq tarixləri döndərdi gündüzlərə.

Hər vaxt onunku bildim, əlimdə qələmi də, Varlığında yol gedir sevinci, ələmi də.



Xankəndinin qəlbində adına heykəl olar,
Nəsillər görk olar, pozulmaz, yadda qalar.

Bakıda bir küçənin adına qıymasaq da,
Qəlbimizdə heykəlsən, biz heykəl qoymasaq da.

Atasının yolunda Nailə Yusif qızı,
Cəfəkəs davamçıdır, taleyiidir bu yazı.

"Xəzanda yaz gülləri" xatiro poemasını oxuyarkən əsərin bir maraqlı cəhəti də diqqətimi cəlb etdi. Əli Rza Xələfli ustadları haqqında danışır, nohayət, yekunda haqqında danışığı ustadin davamçısının da adını unutmur. Elə təqdim olunan beytlərde biz Nailə Yusifqızının adını görürük. Müəllifin mətnində aydın olur ki, o atasının yaradıcılıq ərisini qoruya bilir. Həmin ərisin yeni dövrün tələblərinə uyğun təzəden nəşr olunması üçün zəhmətlərini əsirgəmir. Əlbəttə, Nailə xanım Yusif müəllimin qızıdır. Ve mən

inanıram ki, o təkcə atası olduğuna görə yox, məxsusi olaraq Azərbaycan tarixi ilə bağlı olan məqamları ona görə ağızlaşdırıb yenidən nəşrinə çalışır ki, bu materialları bilavasitə xalqımızın taleyi ilə bağlıdır.

Azərbaycan xalqının tarixi keçmişini ləyqətlə öyrənən, fədakarlıqla araşdırın alımların xatirasına hörmət və ehtiram bundan sonra da diqqətdə saxlanılmalıdır. Çünkü Azərbaycan xalqı son otuz ildə çox ağır məhrumiyyətlər, faciələrə düşür oldu. Ermeni faşistlərinin monafeyinə xidmet edən tədqiqatlar tariximizə böhtanlar atmağa çalışırdılar. Məhz bu səbəbə görə tokzibolunmayan tarixi həqiqətləri özündə əks etdirən tədqiqat əsərləri məhz Nailə Yusifqızı kimi varislerin sayəsində yenidən fikir dövriyyəsinə getirilməlidir.

Səddat Cəfərov,
yazıçı-publisist.